

**AZƏRBAYCAN RESPUBLİKASI**  
**AUDİTORLAR PALATASI SƏDRİNİN**  
**S Ə R Ə N C A M I**

**Bakı şəhəri**

**№1/15**

**14 iyul 2021-ci il**

**Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətinin sosial şəbəkələrdə işıqlandırılmasının təkmilləşdirilməsi barədə**

Son vaxtlarda Auditorlar Palatasının fəaliyyətində şəffaflığın təmin olunması, innovasiyaların tətbiqi, kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi sahəsində, habelə Palata sədrinin “Azərbaycan Respublikası Auditorlar Palatasının sosial şəbəkələrdəki səhifələrinin fəaliyyətinin təkmilləşdirilməsi barədə” 2019-cu il 9 sentyabr tarixli 1/55 nömrəli Sərəncamına müvafiq olaraq müəyyən uğurlar əldə edilmişdir. Bununla belə, Palatanın fəaliyyətinin sosial şəbəkələrdə işıqlandırılmasının təhlili zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması, habelə sosial şəbəkələr vasitəsilə auditin təşviqi, auditor xidməti istifadəçilərinin maarifləndirilməsi və onlarla əlaqələrin inkişaf etdirilməsi, ölkədə auditor fəaliyyəti sahəsində şəffaflığın yüksəldilməsi, Palata tərəfindən həyata keçirilən tədbirlərin və hazırlanan normativ sənədlərin istifadəçilərə əlçatanlığının təmin olunması, çevik sorğu və monitorinqlərin aparılması məqsədilə **qərara alıram**:

1. Palata sədrinin müşaviri F.Qarayevə, Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Q.Əhmədova və İnformasiya texnologiyaları üzrə mütəxəssis Z.Almazova tapşırılsın ki:

1.1. Bir ay müddətində Auditorlar Palatasının “Whatsapp” səhifəsinin açılması, “Facebook”, “YouTube”, “İnstagram”, “Twitter” sosial şəbəkələrindəki səhifələrinin təkmilləşdirilməsi təmin edilsin;

1.2. Bir ay müddətində Auditorlar Palatasının mövcud sosial şəbəkə səhifələrindəki təkrarçılıq, çatışmazlıq və nöqsanların aradan qaldırılması və keyfiyyətli dizayn tərtibatı təmin edilsin;

1.3. İki ay müddətində Auditorlar Palatasının sosial şəbəkə izləyicilərinin saylarının artırılması təmin olunsun və bu məqsədlə təkliflər iki həftə ərzində hazırlanıb təqdim edilsin.

2. Auditorlar Palatasının Sədrinin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova və müvafiq struktur bölmə rəhbərlərinə (E.İbrahimov, V.Rəhimov, E.Behbudova, V.Cavadov, Q.Əhmədov) tapşırılsın ki, “Azərbaycan Respublikasında auditor fəaliyyətinin inkişaf Konsepsiyası”nın (2021-2030-cu illər) müddəaları əsas götürülməklə zəruri sosial sorğuların keçirilməsinin və ya reytinglərin müəyyənləşdirilməsinin mövzu və qrafiklərinə dair təkliflərini bir ay müddətində hazırlayıb təqdim etsinlər.

3. Auditin təşkili, hesabatlılıq və informasiya idarəsinin rəisi V.Cavadova, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin rəisi V.Rəhimova, İctimaiyyətlə əlaqə və informasiya şöbəsinin müdiri M.Hüseynovaya və Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri F.Kamalovaya tapşırılsın ki, zəruri materialların rus və ingilis dillərinə tərcümə edilərək nəzərdə tutulan icra müddətlərində sosial şəbəkələrdə yerləşdirilməsi üçün təqdim olunması təmin edilsin.

4. Auditorlar Palatasının rəhbərliyinə (S.Gülməmmədov, Q.Bayramov, N.Talıbov, Y.Namazəliyev, F.Qarayev, N.Quliyeva) və struktur bölmələrinin rəhbərlərinə (E.İbrahimov, V.Rəhimov, E.Behbudova, V.Cavadov, Q.Əhmədov) tapşırılsın ki:

4.1. Palatanın iş planına, Plan-proqramlara, Auditorlar Palatası Şurasının qərarlarına, Palata sədrinin əmr və sərəncamlarına uyğun olaraq məsul şəxs qismində təşkil etdikləri tədbirlərin nəticələri barədə yazılı mətn və əyani materialları, o cümlədən, foto və video materialları tədbir keçirildikdən sonra iki gün müddətində sosial şəbəkələrdə işıqlandırılması üçün rəhbərliyə təqdim etsinlər.

4.2. Məsul olduqları sosial sorğu və reytinglərə aid materialların toplanmasını, təhlilini, ümumiləşdirilməsini və müvafiq təklif və tövsiyələrin mümkün qədər qısa müddətdə, tələb olunduğu hallarda isə real vaxt rejimində hazırlayıb təqdim etsinlər.

5. Palata sədrinin müşaviri F.Qarayevə və Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Q.Əhmədova tapşırılsın ki, cari ilin III rübü ərzində Auditorlar Palatası əməkdaşları və üzvləri üçün sosial şəbəkələrdən istifadə qaydası və prosedurlarına həsr olunmuş seminar – məşğələlərin keçirilməsini təmin etsinlər.

6. Daxili auditor N.Quliyevaya tapşırılsın ki, struktur bölmələrin fəaliyyəti araşdırılarkən sosial şəbəkələrlə bağlı tapşırıqların icra vəziyyətinə xüsusi diqqət yetirsin.

7. Palata sədrinin müşaviri F.Qarayevə, Auditin innovativ inkişafı və operativ tənzimləmə idarəsinin rəisi Q.Əhmədova və İT üzrə mütəxəssis Z.Almazova tapşırılsın ki, Palatanın struktur bölmələrinin rəhbərləri (E.İbrahimov, V.Rəhimov, E.Behbudova, V.Cavadov, Q.Əhmədov) ilə birlikdə sosial şəbəkələrdəki məlumat, foto-video materialların, reklam və şərhlərin, sorğu və elanların (abunəçilərlə iş, auditor xidmətinin reklamı, hesabatların hazırlanıb təqdim olunması və s.) mütəmadi olaraq yenilənməsini təmin etsinlər.

8. Bu Sərəncamda nəzərdə tutulmuş işlərin icrasına və koordinasiyasına məsul şəxs Auditorlar Palatasının Aparat rəhbərinin müavini E.Rzayev təyin edilsin.

9. Aparat rəhbərinin müavini E.Rzayevə tapşırılsın ki, Auditorlar Palatasının fəaliyyətinin sosial şəbəkələrdə işıqlandırılmasına dair aylıq hesabat hazırlanıb növbəti ayın 5-dək rəhbərliyə təqdim edilsin.

10. Bu Sərəncamın icrasına nəzarət Aparatın rəhbəri Q.Bayramova həvalə olunsun.

**Palatanın sədri**

**Vahid Novruzov**